



QAFAR CƏFƏRLİ

BƏRZƏX SAKİNİNİN ETİRƏFLARI

(hekayə)

Altmış yaşımin tamam olmasına altı gün qal-
mış xəstəliyimdən xəbər tutdum. Həkimin oğ-
lumla danışığını təsadüfən eşidəndə bildim ki, o
murdar xəstəliyə tutulmuşam, xərçəngi deyirəm.
Onkoloji Mərkəzdə olduğum 3-4 gün ərzində dar
gün üçün yiğdiğim min manat pul göz qırpmında
müayinələrə xərcləndi. Neftçilər xəstəxanasında
isə qara ciyərimi dəyişmək üçün elə məbləğ oxu-
dular ki, ağ ciyərimin belə bağıri yarıldı. Xəstəxa-
nadan gözlərimi yumub hövüllü qaçdım və ayı-
landa gördüm evdəyəm. Fikirləşdim ki, nə uşaqla-
ra, nə də, özümə əlavə əziyyət verməyim. Bir
də ki, nə fərqi var idi? Bu cür yaşamağın daha
bir-iki il uzanması heç kimə lazım deyildi, heç
mənə də. Son üç ildə çəkdiyim iztirablar, mənə-
vi sarsıntılar sözünü deməyə bilməzdi və bu da
nəticəsi... Evdə on iki gün yorğan-döşəkdə uzan-
dım və on üçüncü gün dünyamı dəyişdim. Cis-
mim torpaq altda olsa da ruhum burda, sizlərin
dili ilə desəm o biri dünyadadır.

Buralar barədə ucundan-qulağından da olsa
bir-iki kəlmə deməyim yəqin sizlər üçün də ma-
raqlı olar.

Əvvəla, ondan başlayım ki, sizləri tərk edən-
dən sonra gəlib düşdüm qəbir evinə. Büründü-
yüm ağ mələfənin ətəklərini yiğib yerimi rahat-
lamaq istəyirdim ki, Ruman adlı bir mələk əməl
dəftərimi yaratmaq üçün təşrif gətirdi. Dəftər ha-
zır olan kimi İnkir və Minkir adlı iki mələk başı-
nın üstünü kəsdiłər. İnanc və əməllərimlə bağlı

sorğu-sual edib "şəxsi işimi" vərəqlədilər. Üzlə-
rinin ifadəsindən başa düşdüm ki, deyəsən xəta-
larım az olub. Yəqin, buna görə məni çox yorma-
yıb birbaşa bura yolladılar. Olduğu bu yerin
adına Bərzəx deyirlər, yəni iki aləmi bir birindən
ayıran, daha doğrusu, sizin dünya ilə axırət ara-
sında olan bir dünya, necə deyərlər gözləmə
məntəqəsi. Mənə elə gəlir ki, göyün hansısa qat-
tındayıq, amma neçənci qat olduğunu bilmirəm,
bildiyim isə bu yerin behiştə cəhənnəmin yol
ayırıcısında olmasıdır. Deyilənə görə, bizdən
yuxarı daha bir neçə qat var və oralarda həddən
artıq soyuq, dəhşətli istilər olur. Baxmayaraq ki,
biz soyuğunu, istini hiss etmirik, amma o tərəflərə
bizi buraxırlar. Qiyamət günləndən tez xəbər
tutmaq üçün elə buralarda qalmağımızı məsləhət
bilirlər. Qiyamət günü demişkən, burdakıların ən
çox danışdıqları o gün barədədir. Söhbət edirlər
ki, həmin gün çatanda baş mələklərdən hesab
olunan İsrafil surunu, yəni şeypurunu, üç dəfə çal-
acaq. Birinci dəfə xəbərdarlıqdır ki, bu səsdən
cəmi aləm lərzəyə gələcək. İkinci dəfədə hələ
salamat olan insanların qorxudan ürəyi partlayıb
öləcəklər. Nəhayət, üçüncü dəfədə isə bütün ölü-
lər dirilib mehşər ayağına, yəni Allahın hüzuru-
na, sorğu-suala gedəcəklər. İsrafilin ikinci suru
barədə eşidəndə məni bir gic gülmək tutdu. Lap
sizin ölkədə olduğu kimi əvvəl küçələri qalın-qalın
ASFALT EDİR, SONRA ISƏ KANALİZASIYA, SU, YAXUD
QAZ XƏTTİ ÇƏKMƏK ÜÇÜN BAŞLAYIYLAR QAZIB DAĞITMA-

ğa. İndi bunlar da, əvvəl şeypuru çalıb adamların ürəyini partladır, sonra isə başlayırlar diriltməyə. Nə isə, əsas məsələ cənnətə gedən yoluñ üstündə olan tük kimi nazik, ülgüt kimi iti Qıl (Sirat) körpüsündən keçməkdir. Burda əsas şərt yaxşıpis əməlin, savabın-günahındır, yer üzündəki rəftər və hərəkətindir, hansı ki, etdiklərimizdən nə-yisə dəyişməyə bizim artıq imkanımız yoxdur. Təəssüf ki, hamı kimi mən də sizin dünyada olanda bu barədə az fikirləşirdim.

Dediym kimi olduğumuz aləm boş, eni-uzunu, aşağısı-yuxarısı bilinməyən, sizlərin yerdə gördüyü göy üzü qədər sonsuz bir səmadır. Mil-yon illər öncədən tutmuş bu günə kimi bütün ölonlər mehriban bir ailə kimi burda yaşıyırlar və deyilənə görə Qiymət gününə kimi burda ola-caqlar. Say-hesabımız bilinməsə də hamımız bir-birimizə oxşayıraq, heç birimizdə fərqlənəsi bir şey yoxdur. Heç kim nə, necə olduğunu bilmir, cavanmı, qocamı, gözəlmi, çirkinmi olduğundan xəbərsizdir. Bir də ki, bunun bir elə fərqi də yoxdur. Hava kimi, nəfəs kimi görünməz olsaq da biz bir-birimizi görürük, amma tanıımıraq. Bəlkə də belə olmayı yaxşıdır, yoxsa insanlığımıza salıb çirkin əməllərimizdən yenə əl çəkmərik.

Burdakı həyatım əvvəlkindən qat-qat yaxşıdır. Günüüm xoş keçir, heç nəyin dərdini çəkmirəm, eləcə gəzib dolanıram, vaxtin necə keçdiyi-ni də hiss eləmirəm. Nə vaxt, nə yediyimi bilmirəm, amma həmişə toxam, heç vaxtı acliq nədir hiss etməmişəm. Yoxsa, sizlərin yanında çörək dərdi məni çərrətmışdı. Böyükler bu dərdi anla-salar da uşaqlar axı başa düşmürələr. Onların yeməyini vaxtı-vaxtında vermədinsə hər şeyə nifrət edirsən. Kimsə gündə yeməyinin çeşidini sıfariş verir, kimsə quru çörəyin dərdini çəkir. O gün görürəm ki, bizlərdən ikisi öz aralarında söhbət edirlər. Özlərini tanımasam da danışqlarından başa düşdüm ki, bizimkilərdir. Deyəsən, onlardan biri böyük adam (lap nazir kimi danışındı) olub, digəri isə gününü kasıbçılıqla keçirib. Elə o bədbəxt kasib dilinə güc vermişdi:

-Vəzifədə işləyənlər o cür gözəl dünyani başımıza dar elədilər. Heç insaf olmadı onlarda, nə cibləri doldu, nə də ki, gözləri. Bu boyda pullar, cəvahiratlar yığır, saysız-hesabsız evlər, obyektlər, maşınlar alır, amma yenə bədbəxt xalqın qə-pik-quruşuna göz dikirlər. Axırı nə olur, lüt ətca-

bala bu dünyaya gəlirlər. Gör bir fərqimiz var?

-Bilmirəm kimsən, nəçisən, amma zəhmətkeş adama oxşayırsan.

-Gündəlik qul bazarına çıxıb fəhləliklə ailəmi saxlamışam.

-Lap yaxşı! Sən elə bilirsən vəzifədə işləmək asandır? Elə bilirsən səni öz başına qoyular ki, ürəyin istədiyin kimi işləyəsən? "Ölünü özbaşına qoysalar kəfəni yırtar". Yəqin eşitmisən də bu məsəli, ağıllı kişilər oturub söz fikrləşiblər.

-Günahı yumağın ən asan yolu başqasının üstünə yıxməqdır.

-Deməli, mənə inanmırısan? Onda qulaq as, bir-ikisini deyim sən də bil. Tatalım ki, vəzifəyə getmək üçün borca-xərcə düşüb filan qədər pul verdin və getdin oturdun o bəzəkli kresloda. Gör bundan sonra nələr olur: rayonun və ya şəhərin rəhbərindən tutmuş nazirlikdə oturanlara qədər vaxtı-vaxtında "hörmətini" etməlisən, bir az da yuxarıdakıların heç olmasa bayramlarda (maşallah olsun, bayramlarımız da nə qədər istəsən) pul-parasını, pay-puşlarını göndərməlisən. Lap böyüklerin xərci-xəcarəti isə elə özləri kimi böyük olur. Bunlar bir yana dursun. İldə bir neçə dəfə cürbəcür "tədbirlər" keçirilir ki, bunun üçün də tərləməlisən, gəlib-gedən qonaqları da adına görə razı yola salmalısan, hələ təftişə, yoxlama-ğa gələnləri demirəm. Bəsdi, yoxsa dalın deyim? Bəs bu boyda xərci mən necə çıxartmaliyam? Bu boyda xərcləri çəkən evinə də bir şey aparmalıdı ya yox? Əgər bilmək istəsən, evimizə apardı-ğımız qazandıqlarımızın tör-töküntüsüdü. Yadin-da saxla, qul bazarında fəhləlik edən səni də və-zifəyə qoysayırlar, ən azından bizim kimi olardın, çünki, xəmirimiz eyni mayadan yoğrulub.

-Bunları başa düşdüm, bəs Allahın verdiyi bu boyda yeraltı və yerüstü sərvətləri olan ölkənin vətəndaşları niyə bu gündə yaşamalıdı? Düzdü, küçələrə, meydənlərə pullar xərcləndi, bəs biz insanlar? Neçə illər bu hökümətin yolunda canımı qoymum, nəticəsi nə oldu? Aldığım pensiya heç dava-dərmanıma çatmındı, hələ yeyib-içmə-yimiz bir yana qalsın. Hə, nə oldu, başını aşağı dikdin, cavab ver də? Quru yurdda olan ölkələrin camaatı bəy kimi yaşıyırlar, bizə isə quru bəylilik qalıb.

-Məni dilləndirmə, eşidən olar zibilə düşə-rəm... Amma, madam ki, soruştursan, onda, - o

üz, bu üzə baxıb piçilti ilə deyir, - belə şeylərə baş qoşmasan yaxşıdır, yoxsa başın ağrıyar. Heç olmasa bu dünyada rahat yaşa.

Burda bu cür söhbətlərə arada qulaq şahidi oluram. Hər kəs başına gələnləri danışır. O gün biri qışqırıb bağırırdı ki, iki ali təhsilim olsa da özümə iş tapa bilmədim, dərməna pulum olmadığından xəstəlik axırıma çıxdı. Vəzifədə olanlar isə ancaq qohum-əqrəbalarını, yerlilərini başına yiğirlər, yaxud da yaltaq, ikiüzlü (bəlkə də min üzlü), satqın, şərəfsiz adamları tapıb işlədirlər, amma ağıla, bacarığa, zəhmətə qiymət verən yoxdur.

İnsafən, burda vəziyyət tamam başqa cürdür, burda vəzifə, kreslo, qohum, yerli söhbətləri keçmir. Bura hamı eyni cür gəlir və hələlik eyni cür də yaşayır, heç kimə ciddi fərq qoyulmur, azacıq fərq isə ilkin sorğu-sual zamanı "şəxsi işdə" olan bəzi xətalara görə olur. Bu vəziyyət Qiyamətə qədər çəkəcək, məhşər gündündə isə necə deyərlər: "Ayranı ayran, yağı yağı olacaq".

Onu da deyim ki, burda heç kimin başqası ilə işi yoxdur. Kiminsə xainliyini çəkmək, badalaq vermək, kiməsə quyu qazmaq, ayağından tutub dala çəkmək, üzdə bir cür, arxada başqa cür dənişmaq, ruzusuna bais olmaq kimi halları görməmişəm. Bəlkə də buna səbəb bir-birimiz üçün tanınmaz olmayıüz, ad-soyadımızın bilinməməsi, kimin kimdənsə asılı olmaması və hamının bir cür yaşamasıdır. Əvvəllər çətin olsa da get-gedə buranın qayda-qanununa öyrəşməli olursan.

Sızlər heç vaxtı yadimdən çıxmırızsız. Bütün günü sızlər barədə düşünürəm, ürəyim sizi görmək istəyir, əlbəttə ki, öz yanında yox, kənardan. Burdakı qaydaya görə biz müsəlmanlara həftənin yalnız bir günü - cümə axşamında və müqəddəs bayramlarda (ramazan, orucluq, novruz və sair) aşağı düşməyə icazə verilir. Amma bu icazə Bərzəxə gələn kimi olmur, yerini-yurdunu dəqiqləşdirəndən, sənə az-çox bələd olan-dan, etibar qazanandan sonra olur. Bu fürsətdən yararlanıb həm sızləri görmək, həm də dünyani-zı gəzib dolanmaq üçün bizlər həmin günü səbir-sizliklə gözləyirik. Nəhayət ki, bu şərəf mənə də qismət oldu.

Keçən cümə icazə alan kimi bir neçə aylıq arılıqdan sonra səhərin alatoranında sizin dünyaya ayaq basdım. Bir müddət ətrafi həyacanla seyr

elədim, keçmiş günləri xatırlayıb pərişan oldum. Amma, vaxtı boşuna keçirmək olmazdı, odur ki, düz evimə yollandım. Yolum işlədiyim məktəbin yanından keçəndə ürəyim dözməyib bir-iki dəqi-qəlik məktəbə girdim. Bu məktəb mənə evim qədər əziz, doğma olub, ömrümün yarısından çoxunu burda keçirtmişəm. Düz otuz beş il bu məktəbdə müəllim işlədim, sonda bəzi "qanunsuz hə-rəkətlərimi" və müəllim adını "ləkələdiyimi" əsas tutub məni sevdiyim işimdən ayırdılar. Məktəbdən uzaqlaşdığını bu illər ərzində bir elə dəyişiklik gözümə dəymədi, bircə həyətin girəcəyindəki təzə tikilmiş bərli-bəzəkli marketdən savayı. Direktorun kabinetində səs-küy eşidib ora girdim. Minayə xanım səhər tezdən müəllimləri "pyatiminutka"ya yiğmişdi. Küncdə, boş stulların birində oturmaq istəyəndə uzun illər ciyin-ciyinə işlədiyim Əbdül müəllimlə bir balaca toqquşdum. Müəllim buna etinasız yanaşanda hiss etdim ki, məni görmür, amma mən hamını görüb eşidirdim. Minayə xanımın ağızından od-alov töküldü, haqq-ədalətdən, təmizlikdən, xalqa, Vətənə xidmətdən elə gözəl cümlələr düzüb-qoşurdu ki, özünün tükləri belə biz-biz dururdu. Sonda verdiyi tapşırıq isə bir-iki günə məktəbə gələcək yoxlama komissiyasını yola salmaq və ölkədə keçiriləcək vacib bir tədbir üçün müəllimlərdən pul yiğmaq barədə oldu. Lap sonda isə odun almaq və məktəbin təmiri üçün şagirdlərdən pul toplanması barədə verdiyi tapşırığı bir daha sinif rəhbərlərinin yadına saldı. Elə bu vaxt zəng çalındı və müəllimlər suyu süzülə-süzülə kabinetdən çı-xıb siniflərə istiqamətləndilər. Heç kimin adı bir narazlıq bildirməyə belə cürəti çatmadı. Məktəbin dəhlizində iki qocaman müəllimin danişığını eşidib onlara yaxınlaşdım. Biri digərinə deyirdi:

-Belə biabırçılıq olmaz, ay kişi. On beş dəqiqə iclas elədi, onun on dəqiqəsi pul-paradan oldu. Məktəblərə qadın direktorlar təyin olunanda çox sevinmişdim. Fikirləşmişdim ki, hər necə olsa, qadındırlar, ürəkləri yumşaqdır, haqqı nahaqqı verməzlər, cinayət etməkdən qorxarlar, çəkinərlər. Sən demə yanılmışammiş, onların hesabına keçmiş kişi direktorların ölonləri gündə min dəfə rəhmət qazanırlar.

İkinci müəllim qorxu-hürkü içində ətrafa boylandı:

-Sən Allah, yavaş danış, bizi zibilə salma. Qə-

rib müəllimi gördün, haqqın müdafiəçisi kimi ad çıxarmışdı. Axırı nə oldu, torbasını tikib atdırılar bayıra. Yaziq heç üç il də işsiz dözmədi. Onsuz bizi də çıxartmaq üçün bəhanə axtarırlar..." - deyib tələsik addımlarla sinifə sarı getdi.

Adımın bu cür çəkilməsi pisimə gəlsə də "haqqın müdafiəçisi" sözünə bir az sevindim. Xülasə, gördüm ki, cəmiyyətin ən təmiz yeri hesab olunmalı olan məktəbdə vəziyyət çox natəmizdir.

Məktəbdən ayrılib evimə, doğma ocağıma gəldim. Arvadım Nuranə, böyük oğlum Zəfər və ortancıl oğlum Səfər, onların ailəsi evdə səhər yeməyinə yiğmişdilər. Uç otaqlı bir evə kiçik oğlumu saya salsa demək olar ki, dörd ailə sığışib. Şükürlər olsun ki, mehribandılar, amma bu mehribançılıq çoxmu çəkər, bilmirəm. Nə isə, mən də süfrənin bir tərəfində oturub onlara tamaşa etməyə başladım. Onları görüb eşitsəm də məndən xəbərsiz idilər. Hiss etdim ki, məndən sonra olan dəyişikliklər yalnız pisə doğru gedib. Arvadımın üzünə qocalıq gəlmış, saçları ağappaq ağarmışdı. Böyük oğlumla söhbətindən bildim ki, mən öləndən bir-iki ay sonra təzə baş həkim uzun illər tibb bacısı işləyən arvadımı ixtisar bəhanəsi ilə işdən çıxarıb, yerini isə dərhal başqasına satıb. Səhiyyə Nazirliyinə yazdığı şikayəti elə həmin baş həkimin özünə göndəriblər. O da boş yer olmadığını, gələcəkdə imkan olsa iş verəcəyini boynuna alıb, yəni üstü örtülü işdən gözünü çək deyib.

Mən ölməmişdən bir neçə il əvvəl ali təhsil diplomunu alan böyük oğlum Zəfər hələ də özünə iş tapa bilməyib. Dəfələrlə icra başçısının, əlaqədar nazirin qəbulunda olub, "müqəddəslərin" qəbrinə də məktub yazıb, nəticəsi olmayıb. Yazıq iki uşağını və arvadını günəmuzd fəhləlik-lə saxlayır.

Ortancıl oğlum Səfər də işsiz-gücsüzdür. Yaziq balam anası ilə danışanda dodaqları əsirdi. Məndən bir ay sonra bankdan kredit götürüb ki, pay torpağını əkib-becərsin, bir az pul qazansın, dolların bir dəfəlik qalxması isə onun bütün həyatını məhv edib. Aldığı beş min dollara görə səkkiz min manat pul ödəyib, hələ dörd mindən çox borcu qalıb. Bank onu məhkəməyə verib, məhkəmə də elə ilk iclasında banka haqq qazandırıb, uşağın və ona zamin duranların ev-eşiyini

əlindən alacağını elan edib. Anası ağlaya-ağlaya özündə və onun arvadında heç bir zinət əşyası qalmadığını, hamısını satdıqlarını deyirdi.

Qəfil yadına düşdü ki, ölməmişdən bir il əvvəl dostum Həmidə min beş yüz manat borc vermişəm, amma evdə deməmişəm, öləndə də deməyə fürsət tapmamışam. İnanmiram ki, Həmid həmin pulu evdəkilərə qaytarsın, heç boyun almaya da bilər, fikirləşər ki, ölenin dirildiyini görən olmayıb. Amma kim bilir, bəlkə də halal adam çıxacaq. Odur ki, arvad-uşağa tapşırdım ki, gedib həmin pulu alsınlar, amma nə qədər qısqırıdımsa heç kim məni eşitmədi, eləcə yana-yana qaldım, tüstüm təpəmdən çıxdı.

Kiçik oğlum Cəfərin hazırda hərbi xidmətdə olduğunu öyrəndim. Arvad-uşağın söhbətindən onun yerini müəyyən edən kimi göz qırpmında həmin hərbi hissəyə uçdum. Bir az axtarışdan sonra oğlumu erməni ilə üzboüz səngərdə tapdım. Onu qucaqlayıb bağırma basdım. Əsgərlərin söhbətindən eşitdim ki, burda qulluq edənlərin hamısı elə kasib-kusub balalarıdır. Hərbi hissənin mərkəzindəki meydanda böyük plakatda adının gözünə girən "Vətəni qorumaq şərəf işidir!" - sözələrini oxuyandan sonra düşündüm ki, deyəsən bu şərəfli iş elə kasib-kusub balaları üçündür. Qəfil ağlıma gəldi ki, sabah oğlum döyüsdə və ya təsadüfən ölüb eləsə mən də yoxam ki, qucağıma verdikləri bayraqı öpüm və... dərhal da "lə-nət şeytana" - deyib bu fikri başımdan çıxardım. Oğlum bərkdən-boşdan çox çıxıb, hər cür çətinliyə dözəcəyinə əmin olsam da narahatlılığım keçmirdi, amma əlimdən nə gelərdi ki? Qayıtmaga məcbur idim deyə uşağın üz-gözündən öpüb ayrıldım.

Yol boyu müxtəlif rayonların üstündə dövrə vurmalı oldum. İnsanların dərdi başlarından aşındı, üz-gözlərini kəsafət basmışdı. Onları görəndə mənə elə gəldi ki, hamı fikirlidir, elə bil ki, "kayf" tuturlar. Ətrafda nə baş verdiyini bilib görəsələr də özlərini bilməməzliyə, görməməzliyə vururlar. Hər kəs səhər evdən çıxarkən bir tikə çörəklə axşam evə dönmək arzusu ilə yaşayır. Mənim vaxtında da bu vardi, amma bu qədər də deyildi, bu sahədə "irəliləyiş" açıq-aydın göz qabağındaydı. Rayonlarda bir-iki nəfəri çıxmaq şərti ilə demək olar ki, hamı eyni cür yaşayır. Gözə dəyən təzə evlər işləmək üçün ölkədən vaxtında

çixıb gedənlərindir. Düzdür, tikiləndən bu günə həmin evlərdə heç kim yaşamırsa da yenə olmayı yaxşıdır. Sovetin iflasından keçən bu illər ərzində insanlar arzuladıqları həyat yoluna çıxa bilmirlər. Kənardan onların öz həyatları ilə barışmaları dərhal hiss olunur. Amma, rayon mərkəzlərində tikilən yaraşlı idman komplekslərin, güllü-çiçəkli meydanların, iri ticarət mərkəzlərinin sayının artması inkişaf kimi məni sevindirdi.

Yol üstü Bakı şəhərinə də dəydim. Xeyli vaxt idi ki, ölkənin baş şəhərindən xəbərim yox idi. İnsafən şəhər çox dəyişib, hündürmərtəbəli binalar, nəhəng ticarət mərkəzləri, böyük idman kompleksləri, bir-birindən yaraşlı şadlıq sarayları, meydanlar, asfalt yollar, yol qıraqındakı yaşıllıq, gül-çiçək, səliqə-səhman göz oxşayırdı. Mənə elə gəldi ki, əsas diqqət şəhərin mərkəzinə yönəldilib. Mərkəzdə bəzi köhnədən qalma ənənənin hələ da yaşadığını gördüm. Məsələn: bəzi binaların yola tərəf hissəsi super təmirli, içəri tərəfi isə bərbad vəziyyətdə olması. Şəhər kənarındaki məmurların nəhəng villaları isə əsil sənət inciləridir. Sanki bir-birinin bəhsinə girib zövq oxşayan memarlıq nümunələri yaratmışlar. Hər bir cəmiyyətdə varlı-kasib təbəqənin mövcud olmasını təbii hal hesab edib buna sevinməli idim. Amma bizdə bir az başqa cürdür, məmurlarımız qüdrətli kresloya oturan kimi minimum və maksimum programlarla işləməyə başlayırlar. Minimum program təyin olunanda verdikləri pulu qısa vaxtda çıxartmaq, maksimum isə nəyin bahasına olursa-olsun daha çox pul toplamaq. Bu vəziyyət elə bizim vaxtimızdan da belə olduğundan çox narahat olmadım. Çünkü, biz özümüz də buna öyrəşmişik, məmur bizdən pul istəməyəndə və ya almayanda o saat fikirləşirik ki, deyəsən işimi düzəltmək istəmir. Xülasə, vəziyyətin bu cür olmasının günahkarı bir az da elə özümüzük. Məni ən çox ağrıldan on milyonluq şəhərimizdə 5-6 faiz adəmin firon kimi, bəzən ondan da üstün yaşaması, qalan hissənin isə qarın davasına çıxmaları, hər şeyə laqeyd və biganə olmaları, göz qabağındakı pislikləri böyük mükafat kimi qəbul etmələri oldu. Gördüyüm budur ki, insanlar bu cür yaşamağa sanki adət ediblər, onları heç nəyle təəccübəndirmək mümkün deyildir. Yadıma düşür, o vaxtı ölkədə bir təhsil naziri var idi. Ona sual etmişdilər ki, bəs ölkədə təhsilin səviyyəsi

necədir? O da cavab vermişdi ki, təhsilin səviyyəsi insanların inkişaf səviyyəsinə tam uyğundur. Doğrudan da kişi qızıl xırdalayıb. Əgər insanlar bu cür yaşayış qəbul edirlərsə, deməli bu yaşayış onların ürəyincədir, qəbul etdikləri, razılaşdıqları həyat olduğundan özlerini xoşbəxt hiss edirlər. Yəni, indi sizlərdə azadlıq hər kəsin istəyi dairəsindədir, bundan artıq deyil.

Məni ağrıldan başqa bir məsələ isə məmurların, yaxud böyük varidatı olanların Xəzər dənizinin bütün sahilini hündür hasara alıb sahib durmaları oldu. Allah Təalanın bütün insanlara bəxş etdiyi bu sərvətin bir qrup şəxslər tərəfindən zəbt olunması böyük ədalətsizlikdir ki, bunu da Böyük Yaradan heç kimə bağışlamaz. Mən başa düşürəm, bu məmurlar, yüksək vəzifəlilər ölkədə heç kimdən qorxmurlar, çəkinmirlər. Bəs Allah qarşısında hesab veriləcək, edilənlər üçün sorğu olunaçaq günü yaddan çıxartmaq olarmı? Onlar unudular ki, elədiklərinin əsas şahidləri elə öz bədən üzvləri olacaq ki, bu da sözün bitdiyi məqamdır.

Mən Bakıdan ayrırlanda axşam idi. Xoşbəxt millətimiz coşqu içində hansısa günü qeyd edirdi. Goyə atılan saysız-hesabsız fişənglər, çal-çağır, alqış səsləri şəhəri başına götürdü. Üç hündür qüllədən ətrafa yayılan işiq seli nəinki insanları, elə məni də valeh edirdi. Amma, fişənglərin səsindən başımı elə itridim ki, bu bayramın nə olduğunu bilə bilmədim. Dörd tərəfimdə partlayan fişənglərdən bir təhər yayınib canımı götürüb qaçdım. Geri çənəndə Bakı səmasının tüstü dumana büründüyünü gördüm.

Qayıdış öz yerimə gəlmışəm. Həmkarlarım səfər təəssüratlarını danışmağı xahiş edirlər, amma mən susuram. Nədən, necə danışmağı çox götür-qoy etsəm də söz tapa bilmirəm. Fikirləşirəm ki, birdən ətrafimdə olanların içində düzüyü, təmizliyə, haqqə-ədalətə, insan ağlına və bacarığına, əqidəsinə, ümumən insana qiymət verməyi üstün tutan ölkədən gələnlər olar və danışdıqlarımla özümü də hörmətdən salaram. Yaxşısı budur ki, susum.

Gördüyüm və eşitdiklərim səbəbindən siz tərəflərə növbəti səfərimi bir müddət təxirə salmaq qərarına gəldim.

Sonda isə əlacım bu duaya çatır: "ALLAH KÖMƏYİNİZ OLSUN!"

2-5 iyul 2017-ci il